

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi (Qurumu)

[www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxana

“Kreativ ədəbi gənclik”

Elektron kitab N 63 (02 - 2019)

**Elşad can Şamil**

**"Ölümü unutmuşdum"**

Modern və postmodern

poetik əsərlər toplusu

Azərbaycan dilində

2019

[www.kitabxana.net](http://www.kitabxana.net)

**Milli Virtual-Elektron Kitabxananın təqdimatında**

**“Kreativ ədəbi gənclik”.**

**Elektron kitab N 63 (02 - 2019)**

Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və [www.kitabxana.net](http://www.kitabxana.net) - Milli Virtual-Elektron Kitabxananın "Kreativ ədəbi gənclik" silsiləsi və kreativ-ədəbi layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.

**Kulturoloji layihənin maliyyələşdirən qurum**

**Yeni Yazarlar və Sənətçilər İctimai**

**Birliyi: [www.yysq.kitabxana.net](http://www.yysq.kitabxana.net)**

**Feysbuk:**

<https://www.facebook.com/groups/kitabxana>

<https://www.facebook.com/YYSQAX/>

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



**Elşad can Şamil**

**"Ölümü unutmuşdum"**

**Modern və postmodern**

**poetik əsərlər toplusu**

Azərbaycan dilində

**Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. 2019**

**YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri**

**Virtual redaktoru və e-nəşrə hazırlayanı:**

**Aydın Xan (Əbilov), yazıçı-kulturoloq**

Elşad can Şamil.

"Ölümü unutmuşdum"





## **DIQQƏT!**

Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.

Elşad can Şamil.

"Ölümü unutmuşdum"





Elşad can Şamil.

"Ölümü unutmuşdum"

**Elşad can Şamil**

**"Ölümü unutmuşdum"**

**Modern və postmodern**

**poetik əsərlər toplusu**

Azərbaycan dilində

**BAKU – 2019**

**© YYSİB**

**YYSİB - Bakı - 2019**

*Данный текст не может быть использован в коммерческих целях, кроме как с согласия владельца авторских прав.*

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



**Elşad can Şamil**

**ÖLÜMÜ UNUTMUŞDUM**

**Bakı – 2018**

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Haqqı susdurulan dünyanın şeirləri

Söz boyda müqəddəs və möhtəşəm varlığın ucalığına və nəhəngliyinə baş əymək istəyi, həm də bu ədəbi və əbədi təzimin damarındakı qürur hissi hər şairin yaradıcılığına xas olan nəsnə deyil, bu haqq-ədalətə susan dünyada böyük sözün, ulu sözün xilqətinə ürək tutmaq və bu ədəbi xidmətin sonunda xəcalət çətirində daldalanmamaq hər müəllifə müyəssər olmur.

Poeziya,- özü də XXI əsrin poeziyası çox zalım və əzabkeş diqtələri ilə sinəsini səngərə çevirən söz adamının ürəyində tonqala dönür,ömür-gün gülşənini fikir tırtılları ilə əzib şuma çevirir, beynini düşüncə gürzü ilə döyəcləyib muma döndərir, yüklü sözün poetik ağırlığı altında yaşada-yaşada yazıb yaratmaq, yarada-yarada şeir dəyirmanının pərləri içində üyünüb unu un, kəpəyi kəpək çıxarmaq zülmünə düşər edir...

Bu bəhrəsi və dəyəri ölçüyə gəlməz nemətin yaradıcı gözəlliyi kükrəyib hayqırmağın əks qütbündən keçən yollarında məzmunlaşır, sükutun çılğın mənərəsində şeirləşir.Bu şeirdə olduğu kimi:

İnsanları xilas etdim,  
Özümü asdığım yerdən.  
Döşək tavana salındı,-  
Salındı yastığım yerdən...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"






Söz verənlər sözün dandı,  
Sözü bütöv bilib qandım,  
Yalan dedim, əlim yandı  
Qurana basdığım yerdən...

Yaramı dostlar duzladı,  
Dil quruyub susuzladı,  
Hər gün vicdanım sızladı  
Haqqına susduğum yerdən...

İstedadın mövqeyi ziyalılıqdan başlayıb şəxsiyyətə keçən bütövlüyə söykənir, formalizmdən uzaq olub, novatorluq keyfiyyətinə sadıq qalaraq lakonikliyin müasir səviyyəsinə yiyələnməsiylə təsdiqlənir. Bir ədəbi tünlüyün tənha yerində qərib-səyən və bu qəribliyinin içində doğmalıq bəsləyən söz adamının könül duyğuları klassik irsimizdən qaynaqlanırsa və eyni zamanda bu qaynaqda möhkəmləndiyi mənzum mənzərələrin ruhundakı mayanın saflığını qoruyursa, könül çırpıntılarına bələnən nəzmə çəkilmiş düşüncələri obrazlı şəkildə ifadə edilərək dolğun və bədii çalarlarla zənginləşdirilib misralara düzülürsə, bir sözlə ədəbiyyata əməli xidmətin uğurlu təməli qoyulursa,- mübarəkdi, deyirsən, bir şair də doğuldu dünyada... Elşad Can Şamil adında bir şair...Bəli, bir şair də gəldi bu "haqqı boğazında qalan dünyaya"... Şairin özü de-

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



mişkən: “Boğazında sümük qalmış qonaq kimi-yəm,nə uda bilirəm, nə də qaytara”

Dövrümüzün bu günki poeziya məkanında yazıb-yaratmaq, bədii sözün oxucu bazarındakı çəkisini qoruyub saxlamaq, şeirsevərləri öz ürək çırıntılarına qonaq edə bilmək şərəfinə can ataraq, öz könül duyğularını həqiqi sənətkar qüdrətiylə oxucuya çatdırmağı bacarmaq və yaradıcılığında həqiqi poeziya mehi əsdirə bilmək, poeziya havasına öz havasını qatıb “hamıdan qaçmaq”, “hədsiz qadağalar, aşırı qısqanclıq” içində tənha və kimsəsiz “cəsarətsizlik və tənbellik” faciəsini yaşamaq...

Xəyallarda ev tikdim damı olmayan,  
Yeni dünya qurdum hamı olmayan,  
Ancaq mən özümü görmədim orda  
Kənarda qalırmiş adamı olmayan...

Zamansız yolçunun sirli ruhu kimi sonsuzluğa uzanıb gedən ədəbi aləmdə ədəbiyyatın gətirdiyi yox, yazarın gətirdiyi ədəbiyyat adamı olmaq...Ürəyinin dəlisov çırıntılarını uca zirvələrə qonan qar işığından keçirən və həzin qəribliyin, gizli-gizli görüşlərin, uzun-uzun ayrılıqların, ömürdən xəzəl-xəzəl uçub gedən illərin sapsarı xatirələr pəncərəsindən boylanan sənətə sadıq söz sahibi taleyi yaşamağa özünü məhkum etmək əzabı...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Bağışla, zəngini aç bilmirəm,  
Səsin ürəyimi dəlib keçəcək.  
Verdiyən əzabın yangısı gözəl,  
Qorxuram, bir anda gəlib keçəcək...

Şairin özünü tapmaq yolu hardasa elə özünü aldatmaqdan keçir. Ancaq neyləyəsən ki, bu gün “yalanın da zayı çıxıb, ömrü qısalıb insan kimi...”

Hər şeyə inanan məsum kimiyəm,  
Bir vuraq bir kimi tək qaldım vurulduğumda,  
Yalanların şirin gəldi ədəbiyyat tək  
Sevə sevə oxudum səni...

“Mömini qalmayan Allah kimi mələkləri də yerə endirərdim, məscidlər boş qalmasın deyə...” kimi ümumiləşdirmə aparan şair məhəbbətə, hətta nifrətə köklənən hissələrin tükənməsiylə üz-üzə qalır, “sənə olan hissələrimin istifadə müddəti dünəndən bitmişdir artıq” qənaətinə gəlir.

Elşad Can Şamilin dən-dən bərq vuran sözlü gecələrindən misra-misra süzülüb və üzülüb gəldiyi yolun poetikası fəlsəfi fikir yükündəki məna çalarları da maraq doğurur:

Ayrılıq, kirayə, evsizlik  
İşsizlik, kişisizlik, kişilik,  
Tənhalıq, tək hallıq, təkallahlılıq,

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Halallıq və haramlıqda doğruları itirmək,  
Kitabsızlıq və ya kitablarla günü bitirmək...

Şair dərdinin paylaşılıb bölüşülməməyindəki uzun-uzadı və boz seriyalar, bu seriyalardakı “hüzünlü mahnılar, hüzursuz rəsmlər, stress, depressiya” notları, “boğularaq can verən hönkürtü”lərin şeytanı “dağılmış yaşam tərzinin tör töküntüləri”nin təntənəsinə, insanı isə qeybə, intihara sürükləyən inamsızlıq etüdləri... Bu havadakı poeziyanın inamlı və nikbin ritmlərini yaşadan müəllifin yarıdıcılığına xeyir-dua verməyi özümə borc bildim.

*Ramiz QUSARÇAYLI*

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Ağ qaşığısan süddə qalmış

Sən fikirdən öz içini  
Yeyə-yeyə kökəlibsən  
"Çıx get" deyib qapı açdın,  
"qayıt gəl"ə kəkəlibsən

Yalannan "baş üstə" qalmış  
Söz kəsərin kütdə qalmış  
Ağ qaşığısan süddə qalmış  
Ancaq südü ləkəlibsən

Çox küsüb az barışırsan  
Qaynamayıb qarışırsan  
Yekə-yekə danışırısan  
Yavaş-yavaş yekəlibsən.

## AMANDI

Amandı gözümdən birisi düşə  
Sınar qol-qıçası pis yerə düşər  
Yalvarıb-yaxarar, heç boylanmaram  
Zarıyar, qıçası pis günə düşər  
Həkim çağırar ən son versiya  
Müalicə lazım neçə sesiya  
Diaqnozu stress və depresiya  
Qorxudan əlləri ağzı büzüşər  
Nə aktivlik, nə də hərəkət olar  
Gəlməyə çəkinər birdən get olar  
Qorxduğu qaranlıq bir də it olar  
Beynində gecələr hər gün hürüşər  
Qapısın kilidlər bağlı saxlayar  
Pəncərə pərdəsin çəkər bağlayar  
Bir küncə qısılib, daim ağlayar  
Qəlbədən yaş ayrılar, gözdən sürüşər  
Bu halını aydan ilə çıxarar  
Baharın bitirər, çilə çıxarar  
Ailəsi birtəhər çölə çıxarar  
Hər yoldan keçənlə dərdin bölüşər  
Qarışar duyğular ağrı hiss edər  
Ya aclığı olmaz, ya da çox yeyər  
Yaddaşın itirər, yolun səhv gedər  
Dost tanış lağlağa edib gülüşər

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Amandı gözümdən birisi düşə  
Bütün Anaların əllərindən öpərək

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## ANA

Ey ANA...

Ey tanrının yer üzündəki simvolu  
Zaman tez keçir,  
Səhvlərimin üstündən tez keçib getdiyin kimi  
Mən uşaqlığımı ötüb keçdiyim kimi  
Ama sən uşaqlığımda da indiki kimisən ANA  
Elə bil həmişə belə olmusan  
sadəcə mən böyüdüm qırışlarında  
Həmin qırışlar alın yazında mənnən nişanə  
Əlinin hərarəti yenə də şəhanə  
Qucağın ən doğma vətəndir  
O vətən ki ayrı qalmamaq üçün  
keçərlidir hər bəhanə  
O vətən ki kürəyimdə əli oldu  
Hər halımı dəstəklədi, daha çox sevdi.  
Məni başa düşəcək dili oldu

Ey sevgi dolu fədakar insan dişisi  
Baxışlarında bizlərə çağırış var  
Gözlərində arzu-axtarış var  
Ağlarsa anam ağlar, gerisi yalan ağlar demişlər  
Ana... Arada özünə də gün ağla, özünə də dua elə,

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



Əlindəki çör çöpdən özünə də yuva elə  
Mən hara getsəm də sonda sənə dönəcəm  
Anasından kötək yediyi halda,  
yenə ANA deyə ağlayan da bizik.  
Ağladan da qurbanın olum...

Ey milli kimliyimizi özümü zə tanıdan möhtərəm şəxsiyyət  
Kim deyir ki indiki gənclər çox bilir!  
Ən məşhur məktəbləri bitirsəm belə  
Oxusam belə  
Ən böyük məktəb sən sən ana  
Sənin məktəbindən çıxdım 9 aya adam olub  
heç bir ana dili müəllimi sən mənə öyrətdiyin  
ana dilindən  
şirin və sevimli olmadı  
Onlar mənə ismin adlıq yerlik təsirlik yiyəlik  
hallarından danışarkən  
Sən insanın halsızlıq halından, yiyəsizlik halının  
acı nəticələrindən danışdırdın  
barmaqlarımla, çatmayanda sən barmaqlarımla öyrəndim  
"saymağı", "qiymət  
verməyi", "bölməyi", "bərabərliyi", "paylaşmağı",  
mənə ayırmağı, toplamağı, vurmağı öyrətdi  
riyaziyyat müəllimlərim  
xoxanlarımla qorxudurdun bizi əməlimiz düz olsun deyə  
yalanımız olmasın deyə...əlimiz düz olsun deyə...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

düz olmayan yollarda əlimizdən tutdun ki,  
yıxılmayaq, güvəndə ayaqda olaq  
özün arxada qaldın, geri çəkildin ki,  
həmişə öndə, qabaqda olaq.

Ey pillələri əhvlə döşənmiş qudsal mərtəbə  
Səni o qədər çox istəyirəm ki  
Bunca sevgimin çoxluğunda ürəyimdə tıxac yaranıb  
Daxilimdən çıxarda bilmirəm  
Sənə bağışlayammıram hiss etdiklərimi  
Ad günündən, 8 martdan asılı qalmışam səni  
qucaqlamaq üçün  
Görəsən neynəyim ki, varlığında bunca sevgimin  
öhdəsindən gələ bilim ana  
Bacım olmadıki simasında səni axtarım, səni çağırım  
Ağlım olmadı ki, uşaqlıqda həmişə qucağında yatım  
Balam acsan , yemək verim, səni yatırımı deyəndə  
Kaş elə hə deyərdim oyuncaqlarımı kənara atıb  
birdəfəlik

Ey cənnətimin müjdəçisi  
Cənnəti mənə gətirən qədəmlərin mübarək  
Dünya sənin bətnində yaransa da  
cənnət ki ayaqlarının altındadır  
Ayaqlarının üzərindəcə yırğalananda,  
şirin yuxuya dalanda

Eləşad can Şamil.

"Ölümü unutmuşdum"

bildim... bildim ki,  
Ayaqlarının üstü də cənnətdir  
Olduğun yer isə cənnətdən də ötə...  
mələklər çiyinlərindən düşüb  
ayaqlarından öpər...  
səninlə çiyin çiyinə dura biləcək  
sənə çata biləcək  
heç bir qüvvəni yaratmadı Allah...  
bütün bəşəriyyətin önündə getdin...  
ana vətən, ana südü, ana dili, ana duası, ana canı...

Ey bütün yoldaşlıqları özündə cəm edən insanların hamisi  
üzərimdə, çiyinimdə olan bütün kölgələrdən üstündür  
-Başımda olan tumarlı əllərin  
ən böyük özümə inamım, dayağım, güvənimdir,  
əlimdən tutan qabarlı əllərin  
kaş bir xanım olaydı ana  
elə bir xanım ki sənə oxşaya  
elə bir xanım ki sənin kimi mənə oxşayan  
zərrə də osa səni əvəz edə biləydi kaş  
o bir söz ki var ha  
dörd nəfərə 3 dilim olanda “mən toxam” deyə  
eşitdirən yeganə insan  
ANADIR

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Onu bil mən sənə həmişə acam ana  
Canından can olub yaşayan mənəm  
Bağışla başqalarına canım demişəm  
BAĞIŞLA

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Bakı limanı

Bakı limanı, səni mənə qovuşduran  
Təkliyimdə gözlərimi ovuşduran  
Ayrı qalanda səni soruşduran  
Yeganə şahid.

Bakı limanı, duyğuların üzdə göründüyü  
Bərabər sevib öyündüyüm  
Səni nəbzimə hopdurub döyündüyüm  
Divanə şahid

Bakı limanı, içimdəki dərd daşları ilə  
Qoynundakı şərq daşları ilə  
Dənizinə tutqun göz yaşları ilə  
Şəhanə şahid

## Bezmişəm

Hər gün bir az ölürəm  
Üçüm, cüməm gecikir  
İşini bacarmayan  
Əcəlimdən bezmişəm.

Günah cana yapışıq  
Ayrı yaşamaq olmur,  
Savab günah qarışıq  
Əməlimdən bezmişəm.

Dərsi yaxşı oxuya  
Dərs çıxarda bilməyə  
Səs çıxarda bilməyən  
Tək əlimdən bezmişəm.

Yolumun düşüb səmti  
Bərkə,daşa, dəmirə  
Mən indini demirəm  
Təməlimdən bezmişəm

Kişi papaq geyinər  
Hər görən belə deyir

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Kişi elə kişidir  
Keçəlimdən bezmişəm

İnternetlə yazılan  
Məktubları oxudum  
Cavablaya bilməyən  
Qələmindən bezmişəm

Hər gün bir az ölürəm  
Üçüm, cüməm gecikir  
İşini bacarmayan  
Əcəlimdən bezmişəm...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

## Bir fahişənin gündəliyi...

Məni görüb düşüncələrinə qəm yedirtmə, ana  
Qızın göründüyü qədər hüznlü deyil...  
Hər kəs layiq olduğu həyatı yaşayır deyirlər...  
Mən də yaşayışıma həyat qatmaq istədim.  
Nələr yaşadımsa əvvəl-əvvəl saflığımdan, paklığımdan  
Sonra... sonra isə paksızlığımdan yaşadım...  
Şansızlığımdan yaşadım, ana...

Həyatıma girənlər  
inamsız addımlarla  
ürəyimə ayaq basdılar, ana...  
Nə sevəcək bir ürək vardı yanlarında,  
nə də sevgimi söykəyə biləcək bir çiyin...  
çox balaca idi verdikləri ümüd...  
mənə isə sən öyrətmişdin  
azdan çox etməyi, yoxdan var etməyi.  
O kiçik iştiratlarla qocaman xəyallar qurdum, məsələn,  
verdikləri bir azacıq sevgini çox böyütdüm gözümdə.  
Yalnızlığımı vağzal zümzüməsilə gəlinlik bilib  
əynimə biçdim...

Səbr etməyi öyrətmişdin, ana,  
Var olduğumu hiss etdirəcək qədər  
ancaq bezdirməyəcək qədər gözlətdim duyğularımı

Eləşad can Şamil.

"Ölümü unutmuşdum"



bir k narda.

s ssizc ,  m üdl , s brl , s brsiz...

m n  buraxdıqları  m d qırıntıları il  g l c k  
qurdum

dizl rimi qucaqlayaraq...

 r yimi m xt lif zamanda m xt lif adlarla

b z m li oldum...

t k bir ist yim vardı h miş 

m n  g ldikl rind ,  r kl ri d  baxıřları da

t mizl nmis  olsun

v cudum kimi, k nl m d   zizl nmis  olsun...

N  ist yirdim axı...?

Bir ovuc tutumluq sevgi,

bir az sadaq t v ...v 

ala bildiyim q d r d r stl k!

 ox g z l bir eřq  ıxacaqdı ortaya.

- ortalıqda qaldım, ana... ortalıqda

Yanımda  oxları g r nd 

Sahib  ıxan olmadı...

 limi ehtirasla tutan oldu,

m h bb tl  sıxan olmadı

G zl diyim ya he  g lm di,

G ldis  d  g zl m diyim t r fd n yaxınlařdı.

Elřad can řamil.

" l m  unutmuřdum"

Duyğularım korşaldıqca həya hissini incəlirdi,  
ancaq onlara qarşı həyasız ola bilmədim...  
vicdanları və ürəkləri dünəndə qalaraq gəldilər,  
bu gün üçün yaşadılar, sabahlarını itirərək  
getdilər.

Qismətimin də harda itdiyini,  
kiminlə getdiyini çox düşündüm, ANA !  
yadıma düşmədi...

İsmətimin kiminlə getdiyini isə hər ötən gün daha  
tez-tez xatırlayıram...

## Bu da bir iş deyil

Bu da bir iş deyil, iş deyil vallah  
Hamı çörək yeyə, mən də ac olam  
Onlar təklif edə, imtina edim,  
İsrar etməyələr, elə ac qalam.

Bu da bir iş deyil, iş deyil allah  
Dağılır buralar hansını deyim  
Bilmirəm səninlə harda danışım???  
Mənə dəyməsinlər hamısın deyim

Bu da bir iş deyil, iş deyil rəbbim  
Halından xəbər tut biz insanların  
Hec deyil sən özün şad xəbər gətir  
Üzünü sevindir düz insanların

Bu da bir iş deyil, iş deyil tanrı  
Cənnət cəhənnəmin ağılıma batmır  
Nə imtahandısa tez elə bitsin  
Mənim axirətə səbrim də çatmır

## Bu şəhərdə qadın olmaq

*Zorlanan, şiddətə-təzyiqə məruz qalan bütün qadınlara idhaf olunur...*

Bu şəhərdə qadın olmaq  
Bütün diqqətin üzərində top olması deməkdir  
Dillərdə həyatı gop olması deməkdir  
Yanan gözlərdə süzülməyindir...  
Ağızlarda büzülməyindir  
Xəyallarda düzülməyindir...

Bu şəhərdə qadın olmaq  
Səkidə maşın siqnallarına tuş gəlməkdir  
Etdiyin insani hərəkət  
Yekəbaşın siqnallarına “quş” gəlməkdir  
Sadəcə gülümsəmək belə  
Fikirlərində yatağına xoş gəlməkdir  
Ehtirasın bic gözü ilə baxılmasıdır

Bu şəhərdə qadın olmaq,  
3-0 həyata geridə başlamaqdır

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

1ci mental dəyərlərin köksünə yıxılmağıdır...  
2ci özü kişi olmasa da kişilərin əxlaqı ilə  
yüklənməsidir,  
kişilərin kişiliyini daşmasıdır.  
3cü evə yığışmayan kişinin əməli də qadının  
ayağına yazılmasıdır  
özünə bağlaya bilməməklə...  
alnına yazılanı da özü silir alnını bağlamaqla

bu şəhərdə qadın olmaq  
bir az da gözəl olmaq,  
Özünə baxımlı qalmaq  
hər zaman dalınca, yanınca  
narahat edənin olması deməkdir  
şorgöz süzgəclərdən gözünü qaçırtmaq üçün-  
baxmağa yer tapmaz, başını yerə dikər...  
ayağı sürüşməz, yer sürüşkən olmadıqca  
onun əlindən tutan əl sürüşkən olmadıqca...  
yolunu itirməz bu şəhərin qadını

Bu şəhərdə qadın olmaq  
Cənnəti ayaqlarının altına alıb  
bütün dünyanın yükünü çiyinlərində daşımaqdır  
Ayrı yaşayıb dul qalmaq  
Və ya Tək yaşamaq

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

sadəcə yaşamamaqdır

Öluncə mübarizədir

Nəslinnən dönuncə mübarizədir

Gözü ilə göruncə mübarizədir...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Burda

Özümü axtardım hey axşam səhər  
Sonradan anladım yoxmuşam burda

Azala azala tək təhna qaldım  
Ancaq vaxt var idi çoxmuşam burda

Yayım tarım qaldı kövrək ürəynə  
Sənə sancılmayan oxmuşam burda

Mənə qurd ürəyi yeyənlər gəlsin...  
Meyvə qurdlarıyla toxmuşam burda

Başın girmədiyi yerdi dedilər...  
Gördülər, başları soxmuşam burda

## Deyiləsi deyil mənim işlərim

Bilmirəm dünyanın harasında  
Açılan ümüdün önü görünmür  
Kimin növbəsində, sırasındayam!?  
Sabahı qıfıllı, həftəsi sınıq,  
Qapının girişi, çıxışı bağlı.  
Açarı itibdi, cəftəsi sınıq.  
Çıxışa yol tapmaq olur hardasa,  
Girişə qayıtmaq olmur ki olmur

Bir dünya kədəri sığmaz ürəyimə  
Ver kədərini ta sən rahat yaşa...  
Qovala xatirələri bu an bu dəqiqə  
Xəyalda qovuşaq, BİR SAAT YAŞA  
Gözlərim bu anı heyif görməyir...  
Sən yaşa burnumun ucu göynəyir  
Düyünlənib görüş anları mənə,  
Görüşə qayıtmaq olmur ki olmur

Sən canı hirslənmə, pozma çöhrəni,  
Olur belə şeylər, üstümə gəlmə.  
Yanır ciyərim də alışıb yanır  
Söndürməyə üstümə, tüstümə gəlmə.

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



İçdən yanırım mən, qayıt içərimə  
Ürəyimdə buz ol, soyut içərimi  
Deyiləsi deyil mənim işlərim  
Bir işi yenidən sənle düzəldim,  
Bir işə qayıtmaq olmur ki olmur...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

## Doğum günü

Dekabr... aylar silsiləsinin sonuncu məğrur ayı  
Doğum günüm yamacında məskən salar, doğmalaşar  
Çox dolanıb qapını döyüb doqquzuncu mənzilimin  
Əbədi dost olmaq üçün məni tapar, mənlə qalar...

O günnən də ta bu tərəfə, gör nə qədər zaman ötüb...  
Bir il, üç il, beş il, on il... ən sonuncu iyirmi beş il  
Mən böyüdüm zaman kiçildi... amma sən heç dəyişmədin...  
Doğum günüm...gedən ömür sənə toxunmayıb elə bil...

Bəlkə toxunub, xəbərim yox...sən xəbərdar  
etmirsən

Onu bilirəm adını bəzən, ad günü də çağırırlar  
Adam var sayəndə sənin xoş söz eşidir qulaqları  
Sən gedən günün səhərsi yenə ona çığırırlar.

Doğum günü sənin yaşın bu illərdə neçə olub...???  
Bəs mənim yaşım nə qədər bunu bilmirəm hələ də...  
Necə sənle hesablanır, zaman insan üzərində  
Fərqli fərqli evlərə qonaq gedirsən hər ildə...

Həm mənən çox böyük, həm mənimlə eyni yaşid  
Mən yaşasam var olacaq, mən ölüncə ölməyəcək...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Yaşım düzgün hesablanmır, bizə gəlmədiyın illər var  
Sən görməsən o illəri başqa heç kəs görməyəcək...

Amma indi sən gəlirsən gecə yarı xəbər catdı  
Qeyd etməyə şərabım az badəmdə bir udqumluq var  
Tez gəl özünü istiyə ver, özün nazik geyinmişən  
Hava da bir yannan soyuq, onda da bir tutqunluq var

Yenə də yağışa düşüb ,tufana düşüb doğum günüm...  
Xəstələnər... çox üşüyüb, nə çətri var, nə libası  
İslanıbdı üst başı su damcılar paltarından  
Yorğun olsa da hər zaman təbəssümlüdü siması

Asta-asta yaxınlaşır, çantasında təcrübələr,  
Nə hədiyyə var görəsən, bugün mənə maraqlıdı  
İldə bircə dəfə gəlir...cəmi-cümü bircə dəfə  
O bizə qonaq gələn günü hamı onnan soraqlıdır

Tort alıblar üzərində “doğum günün mübarək”  
Hamı səni təbrik edir amma məni qucaqlayır  
Biz paralel böyüyürük ancaq bunun əmması var  
Mənim tək yaşım coxalır, səninsə ömrün çoxalır

Sən öyrətdin mənə bugün şən ürəkli qalmağı  
Sən öyrətdin bugün mənə özümə vaxt ayırmağı  
Səni o qədər çox sevirəm bir biləsən əziz günüm

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Heyif ki, mümkün deyil səni tez tez çağırmağım...

Bugün məs sənin günündü...əli yalınam önündə  
Gəlmisən, adım da səninlə hallanıb tez-tez  
Sağol ki gəlmisən mənə bu soyuq-qış günündə...  
Uşaq vaxtı səninlə başım sığallanıb tez-tez

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

## insanları xilas etdim

insanları xilas etdim  
özümü asdığıım yerdən  
döşək tavana salındı  
salındı yastığıım yerdən

söz verənlər sözün dandı  
sözü bütöv bilib qandım  
yalan dedim əlim yandı  
qurana basdığıım yerdən

yaramı dostlar duzladı  
dil quruyub susuzladı  
hər gün vicdanım sızladı  
haqqına susduğum yerdən

## İnsanlardan uzaq düşdüm

insanlardan uzaq düşdüm  
insanlara can atıram...  
insan olmağım üçün də  
Allah da mənə can atıb...

İnsanların qanı azdı  
qansızlara qan atıram  
bir dəliqanlı qanmadı,  
dəli qanıb və qanadıb

Allah deyib səhər-səhər  
sübh sabaha dan atıram  
Qəzəbinə tuş gələcəm,  
Görsə namaza qurşanıb

zaman indi çox sürətli  
hər boşluğa an atıram  
ürəyi boş qalanlara  
dəstəyəm özüm boşanıb

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

## Mən elədim sən eləmə...

Deyirəm ki mənim kimi olma sən...!  
Heç oyanma sabahlar, mənim şəkillərimin arasında...!  
Heç dinləmə əslində sevmədiyin bir mahnını,  
sırf mən sevirəm deyə...!  
Üzr istəmə haqlı iradlarından sonra arada küsgünlük yarananda...  
Heç ağlama mən səndən uzaqlaşınca...!  
Mənimlə bağlı ən gözəl şeylərin yazılı olduğu bir dəftərin  
olmasın heç.  
Mən olan şəkilləri də bağına basma...  
Şəkillərdən də öpmə məni.  
Şifrələrin mənim adım olmasın...!  
Kimsənin səsini mənimkinə bənzətmə...!  
Səhv hərəkətlərimdə düzlük axtarma...!  
Qısacası məni çox sevmə...  
Bütün varlığını sevginə satma..!  
Məni seçib hamını atma  
Hər kəsi unudub mənə gəlmə...!  
Bunları mən elədim, sən eləmə...!  
Canı çox ağrıdır İNAN MƏNƏ...!!!

Yaşadıqlarım dərs oldu, yaşamadıqlarıma hazır oldum...  
Bu dərslərdə susmağı öyrəndim çox danışarlardan...!  
güclü olmağın bacarığını daddım uğur acılıqlarımda...!  
Bilənlərin, savadı olanların, az danışdığına şahid oldum  
səssizcə...!  
Hər uğursuzluğun, sadəcə bir cəhd olduğunu qavradım...!  
Dəyməzlərə, çox qiymət yükləmənin ruhuma verdiyi zərəri kəşf  
etdim...!

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Özüm olmağı seçdim, olduğum kimi görünməyi seçdim  
Öz həyatlarını puç edənlərin,  
başqalarının həyatına müdaxiləsinə güldüm sadəcə...!  
Üfunətli intellektualların, yalan gülümsəmələrin içində yer  
almaqdansa,  
Uzaqdan onlara müşahidəçi qalıb, İnsanlığımı qorumağı  
öyrəndim...!  
İnsanlığda gördüm saflığın, paklığın, bakirəliyin ürəkdə  
olmasını...  
İnsanlığda gördüm cinsin, irqin, dinin insandan sonra gəldiyini...  
Allahın vicdanımda olduğunu öyrəndim  
Vicdanımı özümdən üstün tutub,  
ALNI AÇIQ və BAŞI DİK yeriməyi öyrəndim...!  
Bunları mən elədim, sən eləmə...  
Sənlik deyil, bacarmarsan İNAN mənə...  
Mömünü qalmayan allah kimiyəm

Boğazında sümük qalmış qonaq kimiyəm  
Nə yeyə bilirəm nə də qaytara  
Qalmısan boğazımda  
Nə udqunmaq olmur nə çıxarmaq...

Ata şilləsindən qorxan uşaq kimiyəm  
Çar-naçar yalan danışırım...  
Yalanın da ömrü 40 gündü deyirlər...  
Oysa məndə 1 günə üstü açılır...  
Yalanın da zayı çıxıb,  
Ömrü qısalıb insan kimi..

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



Döyülürəm heyvan kimi...

İçkili sükan arxasında əyləşən sürücü kimiyəm

Cəza an məsələsi...

Həyat sürürəm sürünə sürünə

Belə sürünməkdənsə

Qəza an məsələsi

Qurtuluş hövsələsi...

Hər şeyə inanan məsum kimiyəm

Bir vuraq bir kimi tək qaldım sənə vurulduğumda

Yalanların şirin gəldi ədəbiyyat tək

Sevə sevə oxudum səni

Xəyallarda ev tikdim damı olmayan,

Yeni dünya qurdum hamı olmayan

Ancaq özümü görmədim orda...

kənarda qalırımı adamı olmayan

Tənha

Kimsəsiz

ölən insan kimiyəm

Mən itmişəm

Məni itirən yoxdur

Qalmışam ortalıqda

Son mənzildə də yer yoxdur...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

O mənzilə də erməni gülləsindən qaçmağı  
bacarmayan qaçqınlar girib  
91-93də qapı bacasın sındıraraq

Mömünü qalmayan allah kimiyəm  
Hər şeyin günbəgün çətinləşdiyi dövrdə  
Namazın sayını gün ərzində birə endirərdim  
Üç ya beş mübahisələri olmasın deyə  
Mələkləri də yerə endirərdim  
Məscidlər boş qalmasın deyə...  
Özüm də yerə enərdim  
Məni dərk etməyən baş qalmasın deyə...

Uşağı itirilmiş ana kimiyəm  
İçim üzüntüdə,  
Gözümdən axır  
Ətə-qana gəlməmiş körpəmi ,  
Mamaça kəsib doğrayıb.  
Qanı özümdən axır...

## ÖLÜMÜ UNUTMUŞDUM...

Qəzavü-qədər,  
Həyatın qısa olduğunu anlayana qədərdir  
Bəzən düşünürsən yanındadır əzizlərin  
Və həmişə belə olacaq sanır insan...!  
Görməsən də, danışmasan da  
Bilərsən ki, onlar əl-çatandır...!  
Çağırısan tez gələr,  
Sözünü dinləyər  
Səninlə söz kəsər-  
Duz çörək kəsməmişdən qabaq...!  
Sonradan qurulmağa çabalanan-  
Mehribançılığa bənzəməz bu yaxınlıq...!

Bəzən hər tanış olduğun yeni simada,  
Yeni yerdə köhnə dostlar nəqşlənər baxışlara...!  
Ehtiyacın vardır ürəyinin insanına  
qısaca sevməyə və sevilməyə...!  
əslində seçilmək üçün can atar hər zaman birisinə,  
fərqli görünmək üçün...  
Sevilmək istədiyini üçün seversən onsuz,  
Şərtsiz, təmannasız, yalansız seversən...!  
Seviləndə şərti, təmannaı, yalanı axtararsan...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Bəzən sən bilmədən onları qırarsan, incidirsən...!  
Bəzən bilmədən də onlar səni...!  
İçindən gəlməyincə kimsəni itirmək istəməzsən;  
İstəmədik ayrılığa - 3 gün dözərsən...!  
Dayana bilməzsən, onsuz bacarmazsan...  
Əlin, dilin, ürəyin istər onu səndən...!  
Özünü toparlayıb sakitləşmək istərsən  
Diqqətin onda qalınca toparlanmamış qalarsan  
Səhfən adıyla başqasın çağıranda  
Şüurun etiraf edər onsuz alınmadığını...

Bəzən də anlamarsan onu...  
Hərəkəti şübhə doğurar  
Ürəyinə xal salar  
Acılayarsan, küsər gedər...  
İtirərsən ürəyindən salıb...  
İtirərsən ondan qazandığın bütün xalları da  
Udqunarsan gərilməmiş hissələrini...  
Qürur da gözünün yaşını burnundan gətirər...  
Anlayarsan artıq sənin bütün şıltaqlığına,  
Bütün kaprizlərinə, zarafatlarına,  
Bütün sevincinə və kədərinə  
Bütün xoşbəxtliyinə yoldaş olacaq daha birini  
İtirdiyini...!

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Anlayarsan ortağ olmaq istəyənlərdən yoldaş  
olmayacağını...

Çox gec qəbullanar beyin o bir nəfərin daha səni  
axtarmayacağını...!  
Öncə boğazın düyümlənər,  
sonra gözlərin boşalar,  
ürəyinə bir sancı oturar...!  
eləcə də qalarsan oturaq vəziyyətində...  
Öz özünə hirslənərsən ki, kaşki?? nədən?? niyə???  
Sualların başlar başını döyməyə...!  
Söyləmək istəyib də ertələdiyin yüzlərcə şey...!  
Ertəsi gün yadımızda olsa da –  
O yanımızda olmayınca yoxluğunda hayqırıraq...  
Bəzən unudaraq öləcəyimizi...!  
Ölüm gələne qədər...!  
İncitdiyim,kobud davrandığım,xətrinə dəydiyim  
küsülü qaldığım  
kim varsa üzr istəyirəm...!  
Səbəbim vardı...  
Ölümü unutmuşdum  
Sənə sevmədiyim gül gətirmişəm...

Sənə sevmədiyim gül gətirmişəm...  
qərənfil...

Sənə sevmədiyim qayğı gətirmişəm

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

qərəzli.

Sənə sevmədiyim “yazı” gətirmişəm.  
alından pozulmayan.

Sənə sevmədiyim rəya gətirmişəm.  
heç nəyə yozulmayan.

Sənə sevmədiyim can gətirmişəm.  
bədənlə ruh arasında haçalanan.

Sənə sevmədiyim “biz” gətirmişəm,  
iki dünyaya parçalanan.

Sənə sevmədiyim söz gətirmişəm  
“səni tək qoymayacağam”...

Sənə sevmədiyim vəd gətirmişəm  
“sən olmasan olmayacağam”...

Sənə sevmədiyim şeir gətirmişəm...  
ağı...

Sənə sevmədiyim həyat gətirmişəm...  
nağıl...

Sənə sevmədiyim “nişan” gətirmişəm...  
şəhadətimdə

Sənə sevmədiyim hüzn gətirmişəm  
səadətimdə

Sənə sevmədiyim sevgi gətirmişəm...  
yoxluğunda çoxalmış...

Sənə sevmədiyim vüsal gətirmişəm  
hicrana calanmış

Sənə sevmədiyim rüzgar gətirmişəm.  
matəm havası.

Sənə sevmədiyim şirinlik gətirmişəm  
ehsan halvası

Sənə sevmədiyim gün gətirmişəm.

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

cümə axşamı.

Sənə sevmədiyim sükut gətirmişəm

dincəl yaxşımı?!

Sənə sevmədiyim görüş gətirmişəm

Ziyarət...

Sənə sevmədiyim gül gətirmişəm...

qərənfil...

Sarıb bir-birinə cüt gətirmişəm

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## SİQARET KİMİ...

Siqaret kimi olacaqsan bu həyatda...  
Yanacaqsan, yana-yana  
səni yandıranı daha çox yandıracaqsan.  
Zəhərləyəcəksən, amma şirin gələcək zəhərin...  
Aludəçi olacaq səni sevən, ata bilməyəcək...  
Yaşaya-yaşaya öləcək, dərhal ölməyəcək...  
"Sağlamlığa ziyan" olacaqsan  
Sağlamlar səni axtaracaq...  
Üstündə "öldürər" yazılacaq amma  
Yenədə keçilməz olacaqsan !!!  
Zövq verəcəksən...

Siqaret kimi olacaqsan bu həyatda...  
Hamı səni pisləyəcək...  
Hamı sənə meyl edəcək...  
Danışıldıqca çoxalacaqsan...  
Çoxaldıqca paylaşılacaqsan...  
Çəkərək çəkmə deyən qadağalarla,  
İnkər olunduqca təsdiqlənəcəksən...  
Bu tərəfdən nə qədər çox uzaqlaşsalar,  
O tərəfdən bir o qədər yaxınlaşacaqlar...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



Siqaret kimi olacaqsan bu həyatda...  
Səni atmaq istəyən min bir yola əl atacaq...  
Əziyyət çəkəcək...  
Fikrə gedib bir də sənə əl atacaq...  
Sən onları yandırmadıqca  
Onlar hey yandıran axtaracaqlar...  
Qoxun gələr gəlməz xatırlanacaqsan...  
Ürək səni istəyəcək...  
Bədən səni istiyəcək...  
Dost da səni istiyəcək...  
Düşmən də...  
Uşaqlıqdan böyüklüyə "körpü" olacaqsan...

Siqaret kimi olacaqsan bu həyatda...  
Ən sanballı məclislərin havasına dolacaqsan...  
Dildə-dodaqda olacaqsan...  
Göz önündə qalacaqsan,  
Və ya ciblərdə olacaqsan dəbdə olan pul kimi...  
Amma bu dəfə puldan da üstün olacaq sən  
hörmətin...  
Pul görünməyən yerdə sən olacaqsan...  
Sən olduğun yerdə pul görünəcək  
Qohum-qudanı sənlə dəyişəcəklər...  
içki-qıdanı sənlə dəyişəcəklər...  
Gəzən məlumatlara görə aclığı da unutturursan

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

insana...

Dərdi də unutturursan...

Dərmanı da...

Siqaret kimi olacaqsan bu həyatda...

Səni özlərinə sadıq yoldaş seçəcəklər...

Tək qaldığı vaxtlarını sənə keçirəcəklər...

Səni rahat tanıma şansı verməyəcəksən...

Əvvəl əvvəl acı olacaqsan...

Zəhər zəqqum olub ciyərlərini

gözlərini dolduracaqsan

Öskürdə öskürdə, incidə-incidə

seilməyin ləzzətini görəcəksən...

qohum əqraba hirslənsə də

Dostlar tanışlar məsləhət biləcək səni

səhiyyə nazirliyi pisləsə də

digər nazirlər canına çəkəcək səni...

Səni tanımayanlara sirli aləm kimi görünəcəksən...

Keçmiş addıyıb gəldiyin kimi...

Gələcəkdən qabaq gələcəksən...

Siqaret kimi olacaqsan bu həyatda...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## S.O.S. - İntihar tətii...

Hamıdan qaçmaq, paranoydallıq  
Hədsiz qadağalar, aşırı qısqançlıq  
Mədəni inançlıq  
Cəsarətsizlik və tənbellik  
Gecəni tərk edən yuxu və itirilən enerji  
Gecənin bioaktivliyi və bədənin hiperaktivliyi  
Sauna, aritmiya, tərləmək, isti  
Davamlı aramsız çəkilən siqaret, tüstü  
Rejimsiz qidalanmaq  
Paketli quru yeməklər, acı adviyyatlar  
və sərfiyyatlar  
Redbul, tatirovka, emolu dəblər  
Spirtli içkilər, “lirika” havasındakı həblər  
fahişələr, heroin, həzzə yönələn qollar  
Beyni silkələyən “travmalı dollar”  
Ağlımızı təpikləyir  
Bədənimizi çürükləyir  
İntihara tətikləyir

Yorğunluq, halsızlıq, haqsızlıq, təqiblər  
Gecikən bank faizləri, zənglər, təzyiqlər  
Tutmayan topaz kuponları

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Loto oyunlar, söyüşlər  
Təmin olunmamış istəklər  
Özünü günahlandırma, özünü tənqid, özünə nifrət  
simptomu  
Serotonin, endorfinin azalması, tükənmişlik  
sindromu  
Göz şişmələri, kompyuter və telefona hədsiz  
yaxınlıq  
Özünə baxımsızlıq,  
ailəyə bağımsızlıq, həyat yoldaşına yaxınsızlıq  
keçinməzlik, dırdırlıq epidemiyası  
Ütüsüz paltar, dağınıqlıq, dalğınlığın duyğularda  
mediyası  
Məxsus olduqlarını paylaşmaq  
Dərdini paylaşmamaq, bölüşməmək  
Münaqişələrin uzun uzadı seriyası  
Hüzünlü mahnılar, huzursuz rəsmlər,  
Suisidal davranışlar, özünü incitməyə cəhdlər  
Televiziya xəbərləri – qəsdlər  
Köməksizlik düşüncəsi... Stress... depresiya  
İnamsızlıq, yox olmuş gələcək və missiya  
Dağılmış yaşam tərzinin tör töküntüsü  
boğularaq can verən hönkürtüsün  
Şeytan eşidir, alqışlayır, çəpikləyir  
İnsanı qeybə sürükləyir

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

## İntihara tətikləyir

Ayrılıq, kirayə, evsizlik  
İşsizlik, kişisizlik, KİŞİLİK  
Tənhalıq, tək hallıq, təkallahlılıq  
Halallıq və haramlıqda doğruları itirmək  
Kitabsızlıq və ya kitablarla sutkanı bitirmək  
Çox bilmək və bildiklərini deyə bilməmək,  
Ehtirasın zirvəsindən yıxılıb ismətinin ətəyində  
sürünmək  
İnsanlara ikrah hissi, yox yaxşı pisi, eyni bezin bir  
hissəsi düşünmək  
Günahının böyüklüyündən açılmaq-bürünmək  
Vərdişlikdən oxşar hərəkət və səcdələr,  
Boğaza qədər səhvlər, kəsə yollu hədəflər  
Zifaf gecələri və ona xilaf gecələr  
Sağalmaz xəstəliklər və şablon necələr  
Dözümsüzlük, həkimlərdən panaseya arzusu  
Qazanılan pulun çöldə yeyilən ruzusu  
Həyat kədərindəki intonasiya  
Boğaza düyünlənmiş evtanaziya  
Ümid və optimizm hisslərinin itməsi  
Gözündəki hər şeyi xırdalayır, qəpikləyir  
Boynunu kəndirə hörükləyir  
İntihara tətikləyir...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

## Tərpənin ki,zəncirləriniz səs salsın...

Yatın...

Qış yuxusunu qış gəlməmiş gətirin

Enerji yığın...

Yuxuda iş görəcəksiz...

yorğanı üzünüzə çəkin...

qapılarınızı...-

pəncərələrinizi bağlayın

səs gəlməsin...

rahatlığınız pozulmasın...

xəyallarla yatın...

hərdən "Mehdi" olun

hərdən "Salatın"

Oyansanız da yuxulu qalın...

Gözlərinizi açın ancaq qabağı görün,

ayağınızın altına oturanda baxarsız...

yan-yörənizə baxmayın...

səs eşitsəniz dönməyin...

sizə ki, deyilmir...

adınız ki, çəkilmir...

çəkilsə də baxmayın...

sizin adınız tək sizə məxsus deyilki...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

o adda en qədər adam var...

canlı var...məxluqat var...

birisi baxacaq...

sən qamətini dəyişmə.....

şax dur

dik gəz...

dimdik...

Yatın...

axşam düşməmiş yatın...

gecə olmamış yatın...

yeriyərkən yatın...

qulağınıza "nauşnik" salın...

birdən çöldə səs-küy salan,

sənə söz atan,

söz soruşan olar...

nə bilirsən nə deyəcək..!

nəyinə lazım...?

yanındakına da "nauşnik" tap...

sonunacan səs ver...

jestik danışığa keç...

baş sal ki, hər kəs özünə görədi...

evdə...çöldə...qatarda...avtobusda...

yatın...

evinize tapılın...

uşağınıza qapılın...

eqonuza çapılın...

ama çapar kimi görünün...

künclərdə qısılın...

deşiklərdən boylanın...

qonşunun evini yarsınlar...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

öz qapını bərk-bərk bağla...  
sənə toxunmasınlar...  
qapının gözlüyünə pambıq tıxa  
çöldən içəri görünməsin.  
işıqı söndürün...  
yatın...  
kimsə nə vaxtsa oyadacaq...  
bu oyadan "kimsə" zəngli saat olacaq...  
gözünüzün dalıyla saati süzün ...  
zəngi söndürüb içinizə girin...  
arada tərəninin ki, zəncirləriniz səs salsın...  
bəlkə o səs beyninizə düşüb ayıldınız...  
əgər beyniniz varsa...



## Ümüdüm qırmızı kitaba düşüb

Ümüdüm qırmızı kitaba düşüb  
Üstündə əsirəm itməsin deyə  
O gün bir balaca dua elədim  
Onu da az etdim bitməsin deyə

Gözlərim səmada yeni yol çəkir  
Görəsən kim gəlir yol təzələnir  
Hamı deyir Mehdi Zaman gələcək  
Zaman gəlibdi, Mehdi məzələnir

Əllərim elə bil yük olub mənə  
Qaldırıb səmaya şükür etməkdən  
Guya ki allahın yolun gedirəm  
Qayıdaydım gərək belə getməkdən

Sübh səhər azanla günə başladım  
Azan-azmayanı dinim yozubdu  
alınımın qırışı səcdədə itib,  
alın yazımı da möhür pozubdu

Ayətəl-kürsünü lap çox oxudum  
4üncü rükətdən beşə gecikdim

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Namaz vaxtlarına heç gecikmədim  
Qovuldum işimdən, işə gecikdim

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## uşaq idim

uşaq idim, uşaq beyni, bu dünyadan baş açmırdım  
Yaxşıları tanımırdım, yamannan da qaçmırdım  
Qarnımı doyuran vardı, hələm-hələm acmırdım  
bir an özümü ac gördüm çörəyə tək gedən gündən

Ağlım kəsmirdi heç nəyi, körpə idim, çağa idim  
Başqalarına tabe idim, öz-özümə ağa idim  
Kaş ki, imkan verəydilər uşaqılığma baxa idim  
Çoxmu ağlar qalmışam özümü dərk edən gündən...

Şillə şillə böyütdülər, tərs böyüdüm, pis böyüdüm  
Salıb beyin qırışına xoşagəlməz iz böyüdüm  
Qəlbimdə üsyan, nifrət, qıcıq dolu hiss böyüdüm  
Acığmı Allaha tökdüm bir ona ərk edən gündən

İçimə dostlar adıyla bir xeyli adam yığıldı  
Ürəyim dostlarla güldü, olmayanda çox sıxıldı  
Bir də gördüm ki getdilər, o ki büdrəyib yığıldım  
yıxılıb içimi tökdüm, boşaltdım tərək edən gündən

Gözə gəldi mübarəklər qədəm-qədəm yavaşladı  
Mən duruxdum, həm də qorxdum, çünki dədəm

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

yavaşladı


Həyat ritmimiz səngidi, bir də o dəm yavaşladı

Yanımızdan güllə kimi doğmalar bərk gedən

gündən

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Çətin ki düz sözün yata gözüne

Vaxtı ilə "dərin" sandıqlarımın  
indi dayazlaşıb dibi görünür...  
ziyalı, şəxsiyyət qandıqlarımın  
şəxsiyyət sənədi cibi görünür

axırda boynuna dolaşar nazı  
çoxusu gedibdi, qalıbdı azı  
Sevgisin özgəyə dəyişən qızın  
Altında verilən cipi görünür

Özünə səadət seçən alələr  
Ayrılır boşuna, heçə alələr  
Dağılır, yox olur neçə alələr  
Yerində qaynana, bibi görünür

Çətin ki düz sözün yata gözüne  
Gözünə girmir ki, bata gözüne  
Çarəsi tükənmiş ata gözüne  
Tavandan asılan ipi görünür

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Ha çoxdur günahı nəzirlərmizin  
Üstü açılmaya rəzillərmizin  
Bacımdır söyləyən bəzilərmizin  
Məqam düşən kimi tipi görünür...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Xəyanət

Bu gecə yenə toxunub sənsizliyin acısı  
Canıma ağrı salıbdı, otaqda tək qalmağım  
Təsəvvür edim deyə, səni bu an yanımda  
Bu yeganə çıxışdı, içib sərxoş olmağım...

İki badə qoymuşam, gələcəksən bilirəm.  
Özümü inandırırım, inandıqca sevinirəm.  
Hər keçən günün sonu sənsizliklə qalanda  
Yalnızlıqla barışıram, özüm-özümlə deyindirəm.

Hər gecə sənsizliyi içirəm qədəh-qədəh  
Sənsizlik sərxoş edir, dad verməyir sevgilim.  
Məst oluram dodağıma toxunduqca hər damlan  
Varlığına, sağlığına nələr söyləməz dilim.

Şərabım tünd qırmızı, dodağın tək qırmızı  
Toxunduqca dodağıma dodağım da boyanır.  
Ey sevgilim hardasan sənin üçün içirəm  
Qəlbim sənsiz çırpınır, hey alışıyır hey yanır.

Həyatımın rəngi də sən gedincə solubdu  
Can bədənnən küsübdü, hərarətim soyuyub.

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Sənin bu son şəklini qoymuşam masa üstə  
Şəklidlə danışmaqdan şəklidlə day yorulub.

Yoxluğunu anınca içirəm qurtum-qurtum  
Cismim sərxoş olsa da, kölgəm yerdə sürünür.  
Hər içdikcə xəyalım xəyal edir tək səni,  
Tək şəkildə deyil ki, hər yerdə sən görünür.

Can yoldaşım dön geri, masada yerin boş qalıb  
Ürəkdə yerin boş qalıb, ürək sənsiz boşalıb  
Necə unuda bilərəm sənli ötən zamanı ???  
Sənlə keçən anlarım xatirəmdə xoş qalıb.

Bir məni görsən indi halım necə pərişan  
Qədəh-qədəh dalınca...Özümü unuduram  
Ağladığımı görməsən sanma üzülməmişəm  
Qəlbimin yanğısıyla göz yaşın quruduram.

Çox böyük səflik etdim, hisslərimə qapılıb  
Bağışlanmaz bir işdi, amma nə olar bağışla...  
Gözümün içinə baxdın, kaş mən baxmaz olaydım  
Nə aciz bir varlıqsan deyilirdi baxışda...

Mənnən keçib getdiyini ünvanı bilməyirəm  
Gözlərim intizarla, sorağında qalmışam.

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



Gözlərim telefonda, qapının cəftəsində  
Saatlarla tərپənməz yerimdəcə dalmışam.

Gecə yarı, səssiz otaq, saat 4ə beş qalır  
Zaman sanki dayanıb, səbh səhərə ləng gəlir  
Birdən bu sükutluğu pozdu telefon səsi  
Gözləmədiyim halda telefonuma zəng gəlir...

Qısa kəsdi, çox çalmadı, arxasınca bir mesaj-  
“Salam hər vaxtın xeyir, yəqin ki yatmısan sən  
Bu gün bir qərar tutdum və onu icra etdim  
Başqasından bilincə bunu mənənlən biləsən.

Sənlə ailə həyatım 4 ayla tamam oldu  
Mənsə ikimizi də ideal cütlük görürdüm.  
Sən mənə xəyanət etdin gözümün qabağında  
Mənsə bir söz tapmayıb sevgimə hönkürürdüm.

Səni öz yatağında başqasıyla görəndə  
Düşüncəm çəşib qaldı, bilmədim ki nə edim  
Sənə bir şey demirəm, sən “busan” nə deyim day  
Səni dəyişmək olmaz ən yaxşısı mən gedim.

Nəysə unut mənə daha, işin ciddiliyini bil  
Körpəmi də tək böyüdəcəm, tək qucağıma alıb

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Bugün boşanmaq üçün məhkəməyə  
ərizə...”(nöqtələr)

Ardı yoxdu tam deyil mesaj yarımçıq qalıb.

Əlim əsdi, bədən əsdi, səbrim çıxdı özünənən  
Əlim üzüm ağappaq, bədənimə rəng çatmır  
Tez zəng vurdum nömrəyə nə körpə nə  
boşanmaq???

Telefondan səs çıxdı : bu nömrəyə zəng çatmır !

Mənim də nəfəsim çatmır, bu cəza çox ağırdı  
Üstəlik ata olacam, gərək çoxdan duyardım  
Mən axı necə sevinim bu övlad gəlişinə  
Ayrılıq mesajında bunu bilməz olardım.

Xəyanət məni yıxdı, ailəmi dağıtdı  
Bir yannan da başqa şey ürəyimi dağılayır  
Hər cəzaya layiqəm, bəraəti yox bunun  
Mən əminəm 100%, indi o da ağlayır.

Çıxdım eyvana sarı, hava soyuq mən isti  
Baş verən yaşantılar məni hər dəqiqə yeyir.  
Boşanırmış mənimlə, qəbul edə bilmirəm  
Qürurdaki bir yannan qoy gedir getsin deyir

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Yalvarsammı bilmirəm qaytararmı ona geri  
Sual dolu fikirlər hər yanı sardı gəldi  
Savaşıram özümlə, ruhumla, əqidəmlə  
Bu dəm bizi ayıran mesajın ardı gəldi.

“...Bugün boşanmaq üçün məhkəməyə ərizə  
Bir də nigah şəhadətnaməsini apardım  
Düşünməzdim heç zaman evlilik sənədiylə  
Gün gələr məhkəmə qapısını açardım...

Əlvida...”Cümlə bitdi...mesaj bitdi...mən bitdim  
Artıq son olduğuna inanmağa başladım.  
Girdim eyvandan içəri, rəsmi qucaqlayıb  
Öz alçaq əməlimi milyon dəfə daşladım...

Canım gözüm bele etmə...məni yox et sonra get  
Sənsiz mənim varlığım bilməm day nəyə yarar.  
Sən xəyallar qururdun gələcəyimizlə bağlı  
Bilməzdin gələcəyini məhv edən səni tapar.

Sən mənən söz istədin xoşbəxt olacağımıza  
İki əlli hə dedim o an sevinərək özüm,  
Səni də sevindirdim, çünki məni sevardin...  
Mənliyimlə bərabər heç oldu sevgim,sözüm...

Elşad can Şamil.


"Ölümü unutmuşdum"



Bu gecə yenə toxunub sənsizliyin acısı  
Canıma ağrı salacaq xatırlanan keçmişim...  
Təsəvvür etmək üçün səni bir də yanımda  
Yalnız bircə yolu var...Təsəvvürümü dəyişim...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"



## Yaşamaq istəyirəm

Gizlədin mənnən həqiqəti,  
Həqiqətim acıdırsa...  
Kimsə dinməsin qəti...  
Onsuzda gec-tez biləcəm...  
Bir az yaşamaq istəyirəm...

Vicdansıza nə hörməti...  
Lap başımın tacıdırsa...  
Dəyişilsə də surəti...  
Sözümü hər an deyəcəm...  
Necəki hər gün deyirəm...  
Bir az yaşamaq istəyirəm...

İstəmirəm səadəti...  
Üzgün ana, bacıdırsa...  
Göstərərək məhəbbəti...  
Simaların güldürəcəm...  
Sədaqətlə baş əyirəm...  
Bir az yaşamaq istəyirəm...

Göstərməsin ibadətini...  
Bağlı üzü, saçıdırsa...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"

Anlamıram şəriəti...  
Amma bir gün öyrənəcəm..  
Görə-görə öyrənirəm...  
Bir az yaşamaq istəyirəm...

Rədd eləyin eyş-işrəti...  
Hörmətimə qamçıdırsa  
“Kef”lə itir şəxsiyyətim...  
Mən belə keflənməyəcəm...  
Beləsindən iyənirəm...  
Bir az yaşamaq istəyirəm...

Verməyin mənə möhnəti...  
Ağrılarım sancıdırsa  
Dərmanlara min nəhləti  
Sancıdan onsuz öləcəm...  
Gecə-gündüz göynəyirəm...  
Bir az yaşamaq istəyirəm

Məğlub edərəm həsrəti...  
Ümüd bircə damcıdırsa...  
Bir damcı ilə xəlvəti,  
Arzularımı görəcəm...  
Hansı ki, mən diləyirəm...  
Bir az yaşamaq istəyirəm...

Elşad can Şamil.

"Ölümü unutmuşdum"